

MUSIQİNİN MÜALİCƏVİ ƏHƏMİYYƏTİ

Əsmer Ələkbərova

Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs magistratura tələbəsi

E-mail: esmerelekberova@gmail.com

Həyatımızı musiqisiz təsəvvür etmək mümkün deyil. Demək olar ki, bütün günü musiqiyə qulaq asırıq. Musiqi beynimizdə, hisslərimzdə təsir yaradır. Psixologiyadan da bildiyimiz kimi, insan bədənina, hüceyrələrinə, sinirlərinə, əzələlərinə emosional halətlər, hissler təsir göstərir. Emosional halətlər olan stress, affekt, frustrasiya, əhvallar hər biri insan orqanızmında müyyən təsirlər qoyur. Deməli, insanın bütün bədəni onun hissələri, düşünçə və emosiyalarından asılıdır. Ruhun qidası musiqidir. Əgər ruhumuz sağlamdırsa, bütün bədənimiz sağlamdır. Musiqi bizi ya mənfi, ya da müsbət hissələr, keçmişlə bağlı xoş və ya pis hadisələr, galəcək arzular, xəyallar aparırlar. Elə musiqilər var ki, insanı motivasiya edir, cəsarətə, vətənpərvərliyə səsləyir. Buna misal olaraq hərbi hazırlıqlar, idman yarışları zamanı səsləndirilən nağmaları, marşları misal göstərə bilərik.

Musiqi müalicəsi nadir?


Musiqi müalicəsi təsdiqlənmiş bir musiqi terapiyası programını tamamlayan, etimadlı professional tərafından terapeutik əlaqə içində, fərdi məqsədlərə nail olmaq üçün musiqi müdaxilələrinin klinik və dəlit olaraq istifadəsidir.

Musiqi terapiyası musiqinin fərdlərin fiziki, duyğusal, idrak və sosial ehtiyaclarının həlli üçün terapeutik əlaqə içində istifadə edilən sağlam peşədir. Hər bir pasiyentin ehtiyaclarını qiyamətləndirdikdən sonra, ham də musiqi ixtisaslı terapeut yaradıcı, oxuma, hərəkət və

ya musiqi dinləmək daxil olmaqla göstərilən müalicəni təmin edir. Terapeutik kontekstdə musiqinin iştirakı ilə müştərilərin bacarıqları güclənir və həyatlarının digər sahələrinə köçürürlər. Belə müalicə sözlərlə özünüüfadəyə çatınlıq çəkənlər üçün faydalı ola biləcək ünsiyyətə imkan verir.

Musiqi terapiyası sahəsində tədqiqatlar bir çox sahəlarda, məsələn, ümumi fiziki reabilitasiya və hərəkatların asanlaşdırılmasına, insanların müalicəsində motivasiya edilməsinə, müştərilərə və onların ailələrinə emosional dəstək göstərilməsinə və hissələri ifada üçün bir çıxış təmininə yardımçıdır. Mahni dinləyən, dua edən xəstələrin digərlərini nisbətən daha tez sağaldığı məlumdur. Musiqi insan beyninə an güclü təsir edən vəsitidir. Bədənin immunitetini artırır, stress hormonu olan kortizol azaldır. Həmçinin parkinson xəstəliyi, əzələ fibroması, depressiya kimi xəstəliklərin ilk marhalında qarşısının alınmasına müsbət təsir göstərir. Aşağı tezlikli səsler alzaymer, parkinson, aritmiya xəstəliklərinin müalicəsinə kömək edə bilər. Vibroakustik terapiya vasitəsilə bu kimi xəstəliklərə qarşı tədbirlər görülür. Belə xəstələrə 4 həftə, həftədə 3 vaxt 30 dəqiqədən ibarət zamanda 40 herz musiqi səsi vibrasiyaları dirlədirlər. Bu müalicədən sonra alzaymer xəstəliyindən eziyyət çəkən qadın artıq nevərinin adını xatırlaya bilib. Tələbələrin dərslərini oxuması, zehni, diqqəti cəmləmək üçün musiqilər mövcuddur ki, özüm də imtahanlara hazırlaşarkən bunun effektini görmüşəm. Ney səsi, neydə səslənən musiqilər insanı rahatlaşdırır, Allaha doğru aparırlar, ilahi qüvvənin dəstəyini hiss etdirir. Ney səsi altında olunan dualar nur mənbəyi və fərd arasında sənki bir cığır, yol açır. Musiqinin müalicəvi, sakitləşdirici xüsusiyyəti həm qədimdə, həm də müasir dövrdə alımlar tərəfindən sübuta yetirilib. Uzaq keçmişlərdən Şərq mütəfakkirləri musiqinin sirlərinə bələd olub, müalicəvi vasita kimi istifadə etmişlər. Qədim filosoflar musiqi, tibb, astronomiya üçlüyünnü yaratmış musiqi ilə müalicə üssünləri hayata keçiriblər.

Türk musiqi nəzəriyyələrində,



məsələn, "Ədvar" kitabında saz musiqilərinin tiblə əlaqəsi, müalicəvi əhəmiyyəti göstərilib. Rəvayətlərə görə, Süleyman padşahın diş xəstəliyi də musiqi vasitəsilə sağaldılib. Musiqi alətlərinin səsi orqanızmə xeyli təsirlidir. Simli alətlərdən gitara, arfa, skripka və s. alətlər ürək, qan-damar xəstəliklərini yaxşılaşdırır. Mərəmət, fədakarlıq hissi yaradır. Nəfəslə alətlər tənəffüs sisteminde xüsusi rol oynayır, ağıciyər, bronx xəstəliklərini şəfalandırır. Zərb alətləri əzələdəki yorğunluğu azaldır, hərəkət qabiliyyətini artırır. Klassik musiqilər, məsələn, Motsart, Beethoven, Vivaldi, Qriq, Şuman və s. bəstəkarların əsərləri beynin fəaliyyəti, çalışma əzmi, informasiyanın tez bir zamanda qəvrənilməsi, diqqətin cəmlənməsi, hafızanın güclənməsində bəyəniləcək izlərini qoyur. Baş ağrısına Beethovenin "Fidelio"su, yuxusluğa Çaykovski, Qriq pyesləri, yaddaşa Vivaldinin "İlin fəsilləri" əsəri müsbət təsir göstərir.

Səfiəddin Urməvi, Əbdülqadir Marağayı, Əbdüllüfatlı Şirvani kimi Azərbaycan alımları də qədim Şərqi musiqisine həsr etdikləri elmi-falsafi traktatlarında musiqi alətlərinin simlərinin, dalıklarının sirlərindən, müalicəvi əhəmiyyətdən danışıblar. Şərqi alımı İbn Sinan "Nicat" əsərində başı ağrıyanlar üçün fəvvərə başında su piçiltisi, tarin səsini dinləməyi, onuna yuxuya getməyi məsləhət görüb. "Tibnamə" əsərində simli alətlərin yuxusuzluğuna, melanxoliya yaxşı təsir etdiyi, müalicəvi əhəmiyyətinin olduğu qeyd olunub. Orta əsrlərdə Şərqdə iş o yerə çatmışdı ki, müxtəlif müəmmalaları aşkarla çıxarmaq üçün musiqi təhsili almayı vacib sayırdılar.

Qədim Şərqi təbabətində musiqi ilə müalicədən səhəbət açılan zaman ilk ağıla galən musiqi aləti səz olur. Deyilənlərə görə, sadzda ifa edilən musiqi sinir sistemini tonuslaşdırır, insanı gürmərləşdirir,



əhval-ruhiyyəni təkmilləşdirir, mübariz ruh yaradır. Melanxoliyada olanda və ruh düşkünlüyüna uğradıqda, həmçinin bədənliyə qapanğında sazi dinləmək insan üçün çox faydalıdır. Sadzda çalınan musiqi həmçinin baş ağrısi, yuxusuzluq, əsəb və əzələ spazmalarını aradan qaldırır. Bu alətdə ifa edilən melodiyalar insanda sakitlik, fəlsəfi əhval-ruhiyyə yaradır.

Öz cövhərindən ayrılan bir zərrənin şikayəti neyin dili ilə səslənir. Nəticə budur ki, qəmişdən neyə gedilən yol cahillikdən kamilliyyə doğru yoluñ eynidir.

Mövlənanın insanı neyə bənzətmək istəyi yaradıcılığının bir neçə məqamında müşahidə olunur. Ney insana, neyə üfürürən nəfəs isə Allahın Adəmə nafasından ıftədiyi ruha bənzədir. Neyin batınlarından dənişarkən onun müalicəvi xüsusiyyətlərindən səhəbət açmaq lazımdır: Ney əsərləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır və yaxşı yuxu gətirir. Əksər hallarda, insanda sevinc, sakitlik yaradır, təbiətdən həzz almasına yardımçı olur. ♦

Ədəbiyyat:

1. Farid Ələkbərova: "Qədim Şərqi təbabəti"
2. Zemfira Səfərova: "Səfiəddin Urməvi"
3. wikipedia.org
4. www.musicotherapy.org/
5. www.psychologytoday.com/
6. wikipedia.az

Резюме

Автор статьи рассматривает музыку как элемент арт-терапии.

Ключевые слова: музыка, терапия, альтгеймер, паркенсон, музыкальная забота, болезнь, здоровое.

Summary

The author of the article considers music as an element of art therapy.

Key words: music, therapy, alzaymer, parkinson, musical care, illness, healing.